

QAZIN YIĞILMASI ÜZRƏ OPERATOR VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR

1. Alət və avadanlıqlar haqqında məlumat
2. Qazın yığılması haqqında məlumat
3. Seperatorlar haqqında məlumat

1. Qaz separatoru hansı məqsədlə istifadə edilir?

- A) Mayedən qazın ayrılması üçün
- B) Qazdan mayenin ayrılması üçün
- C) Mayenin yığılması üçün
- D) Qaz xətlərində üfurmə əməliyyatının asanlaşdırılması üçün
- E) Qazın sürətinin azaldılması üçün

2. Qaz ölçü qovşağı nə məqsədlə quraşdırılır?

- A) Qazın nəqli üçün
- B) Qazın təzyiqi göstəricisinin məsafəyə ötürülməsi üçün
- C) Qazın temperaturun tənzimlənməsi üçün
- D) Qazın xüsusi çəkisinin müəyyən edilməsi üçün
- E) Qazın məhsuldarlığının ölçülməsi üçün

3. Diferensial manometr nə üçün istifadə olunur?

- A) Qazın temperaturuna nəzarət etmək üçün
- B) Qazın sərfiyyatına nəzarət etmək üçün
- C) Qazın təzyiqinə nəzarət etmək üçün
- D) Qazın şəh nöqtəsinə nəzarət etmək üçün
- E) Qazın təzyiqlər fərqiə nəzarət etmək üçün